

mət edən Əli bəy Hüseynzadə 159 il əvvəl bu gün - 24 fevral 1864-cü ildə Salyanda dünyaya göz açıb. Alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist ki mi fəaliyyət göstərən, bu sahələrin hər birində özünəməxsus iz qoyan Əli bəy, eyni zamanda, 20-ci əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindəndir. Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib.

Dünyaya göz açandan...

Əli bəy Hüseynzadə 1875-1885-ci illərdə Tiflisdə yaşayış, elə burada təhsil alaraq Tiflis gimnaziyasını bitirib. Uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb və rus dillərini öyrənərək özünü təkmilləşdirib. Təhsil aldığı dövrən etibarən türkçülüyə meyilliyyinin yaranmasında Şeyx Səlyanının və Mirzə Fətəli Axundzadənin böyük təsiri olmuşdu. M.F.Axundzadə həm də Əli bəyin babasının yaxın dostu idi.

1885-ci ildə Sankt-Peterburqdə ali təhsilə başlayır. Elə həmin ərəfələrdə tələbələrin də iştirakı ilə Rusiyada xalq hərəkatı başlayır. Türk şairi Ziya Gökalp Əli bəy Hüseynzadədən bəhs edər, kən onun Rusiyadakı millətçilik cərəyanlarının təsiri ilə türkçü olduğunu yazırı. Yaranan vəziyyətə görə bir sıra inqilabçı tələbələr ki mi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır. İstanbula gəlir və burada Darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoveneroloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə teyin edilir.

Ə.Hüseynzadə, həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil alıb və bir sira

ÜmumTürk dünyasının korifeyi!

portret və mənzərələrin müəllifi dir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır. Rəsmləri ilə bağlı araşdırmaşımızda maraqlı bir məlumatla qarşılaşıq. Belə ki, Əli bəy İstanbula köç ərefəsində özünün yağı boyası ilə 1905-1906-ci illərdə çəkdiyi “Bibiheybət məscidinin görünüşü” adlı məşhur rəsm əsərini satış salonuna qoydurmuşdu. Salona gələn Bakıdakı ingilis konsulu Mak Donnelin həmin əsərdən xoş gəlmış və rəsmi almaq üçün sıfariş vermişdi... “Orucov qardaşları” mətbəəsinin sahiblərindən biri bu xəbəri böyük mesenat Hacı Zeynalabdin Tağıyevə çatdırılmışdı. Hacı demişdi ki, “Görünür, Əli bəyin əli aşağıdır. Ona görə bu məşhur rəsm əsərini satmaq qərarına gəlib...” Hacı 500 manat



Əli bəy Hüseynzadə: Türklər ya olər, ya hicrət edərlər, fəqət, qul olmazlar

bu gözəl sənət əsəri Əli bəyin öz vətənində qalır. Həmin əsər həzirdə Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.

Əli bəy Hüseynzadə özündən sonra zəngin elmi, bədii, publisistik irs qoyub getmişdir.

Ziya Gökalp Rusiyadan İstanbula gələn Əli bəy Hüseynzadənin Türkçülüyün əsaslarını izah etdiyi, “Turan” adlı şeirinin Turançılıq ideologiyasının ilk görüntüsü kimi deyərləndirib. Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə “Kaspı” qəzeti

ilə əməkdaşlığı başlayır, publisistik yazılarını dörcətirir və “Gənc türkçülük nədir?” adlı məqaləsi ilə türk hərəkatının mahiyyətini açıqlayır. Bundan başqa o, publisist Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə “Həyat” qəzetiinin nəşrində də yətəri qədər əmək sərf edib.

Onun elmi, ədəbi-bədii irsi içərisində mütəxəssislər tərəfindən

şah əsər hesab edilən “Siyasəti-Fürusət”, həmçinin “Füyuzat” jurnalı xüsusi yer tutur. Müasiri Yusif Akçura yazırı ki, Əli bəyin siyasi, fəlsəfi və ədəbi düşüncələrini anlamak üçün ən qiymətli mənba “Füyuzat” kolleksionudur. “Füyuzat” Əli bəyin yaradıcığının kulminasiya nöqtəsi oldu. Bu məktəbi yaratmaqla tarix səhifələrinə öz imzasını həkk etdi. Məqalələrinin birində yazırı: “Bizə fədai lazımdır! Türk həsiyyatlı, islam etiqadlı, Avropa qiyafəli fədai!”

Əli bəy Hüseynzadə İsləm-Türk millətlərin qalxması və müasirləşməsində üç fikrə əsaslanırdı: Türkəşmək, İslamlışmaq və Avropa palaşmaq. Bu üçlü görüş daha once sistemiz bir şəkildə Əli Suavi tərəfindən irəli sürülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 yanvar 2014-cü ildə görkəmli icimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası Nəzirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əli bəy Hüseynzadə Azərbaycan Respublikasında əsərləri dövlət varıdatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Əli bəy İstanbula köç ərefəsində özünün yağı boyası ilə 1905-1906-ci illərdə çəkdiyi “Bibiheybət məscidinin görünüşü” adlı məşhur rəsm əsərini satış salonuna qoydurmuşdu. Salona gələn Bakıdakı ingilis konsulu Mak Donnelin həmin əsərdən xoş gəlmış və rəsmi almaq üçün sıfariş vermişdi... “Orucov qardaşları” mətbəəsinin sahiblərindən biri bu xəbəri böyük mesenat Hacı Zeynalabdin Tağıyevə çatdırılmışdı. Hacı demişdi ki, “Görünür, Əli bəyin əli aşağıdır. Ona görə bu məşhur rəsm əsərini satmaq qərarına gəlib...” Hacı 500 manat verib deyir ki, həmin tablonu göndər bizi. Ancaq bu haqda Əli bəy heç nə bilməsin, məndən pul götürməz. Bibiheybət məscidinin şəkli qoy Bakıda qalsın, gedib Londona düşməsin... Elə də oldu. Azərbaycan xalqının milli sərvəti olan, Əli bəy Hüseynzadədən yadigar qalan

verib deyir ki, həmin tablonu göndər bizə. Ancaq bu haqda Əli bəy heç nə bilməsin, məndən pul götürməz. Bibiheybət məscidinin şəkli qoy Bakıda qalsın, gedib Londona düşməsin... Elə də oldu. Azərbaycan xalqının milli sərvəti olan, Əli bəy Hüseynzadədən yadigar qalan